

**Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması
qaydaları haqqında əsasnamə**

**Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim
vəzifələrinin tutulması qaydaları haqqında
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri**

Ali təhsil müəssisələrində fakültə dekanı, professor-müəllim və kafedra müdiri vəzifəsinə seçkilər haqda müvafiq müvəqqəti qaydalar və əsasnamə qüvvədə olduğu müddətdə toplanmış təcrübəni, ali məktəb kollektivlərindən daxil olan təklifləri və bu məsələlərlə bağlı ali məktəb rektorları ilə keçirilən müzakirələrin nəticələrini nəzərə alaraq ali təhsil müəssisələrində dekan, professor-müəllim heyəti və kafedra müdiri seçkilərini tənzimləmək məqsədilə, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 21 iyun 1996-cı il tarixli, 7/16 K-13 nömrəli məktubunu əsas tutaraq

ƏMR EDİRƏM:

1. "Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulma qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə 1)".
2. "Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları təsdiq edilsin (əlavə 2)".
3. Azərbaycan Respublikası Təhsil Nazirinin 18 iyun 1996-cı il tarixli, 308 nömrəli əmri ləğv olunsun.
4. Əmr 01 sentyabr 1996-cı il tarixdən qüvvəyə minsin və həmin tarixdən 13 fevral 1995-ci il tarixli, 51 nömrəli və 03 iyul 1995-ci il tarixli, 273 nömrəli əmrləri, 22 mart 1995-ci il tarixli, 100 nömrəli əmrinin 3-cü bəndi qüvvədən düşmüş hesab olunsun.
5. Əsasnamə və qaydaların müvafiq vəzifələrə qoyduğu məhdudiyətlər onların qüvvəyə mindiyi vaxtadək həmin vəzifələrdə işləmiş və ya bu vəzifələrə seçilmiş şəxslərə şamil edilmir.

*Azərbaycan Respublikasının
Təhsil naziri
07 avqust 1996-cı il
№ 401*

**Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim
vəzifələrinin tutulması qaydaları haqqında
əsasnamə**

**1. Professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması üçün
ümumi tələblər**

1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və onun kafedraları yeni təşkil edildikdə, yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələrə sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddəti əmək

müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.

1.2. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər.

1.3. Seçki və ya təyinatla tutduğu müddət başa çatdıqda, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur.

1.4. Kafedra müdiri vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə müvafiq ixtisas üzrə professorlar, eləcə də ən azı 5 il elmi-pedaqoji stajı olan elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər. Yalnız xüsusi hallarda (xarici dil, fiziki hazırlıq, incəsənət, musiqi ixtisasları üzrə) kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqədə həmin ixtisaslar üzrə elmi dərəcəsi olmayanlar da iştirak edə bilərlər. Dosent elmi adı olan elmlər namizədləri müstəsna hallarda ikinci müddətə kafedra müdiri seçilmək üçün müsabiqədə iştirak edə bilərlər. Kafedra müdirinin fəaliyyəti hər hansı səbəbdən seçildiyi müddət başa çatdıqdan əvvəl dayandırıldıqda rektorun əmri ilə həmin vəzifənin icrası kafedra əməkdaşlarından birinə həvalə olunur və bir aydan gec olmayaraq vəzifəni tutmaq üçün müsabiqə elan edilir. Seçildiyi müddət başa çatmış kafedra müdirinin yerinə bir aydan çox olmayaraq müsabiqə elan olunur. Seçki keçiriləndə həmin vəzifənin icrası seçki müddəti qurtarmış müdirə və ya kafedranın başqa bir əməkdaşına həvalə olunur.

Uyğun elmi-tədqiqat və təhsil müəssisələrinin, eləcə də digər dövlət müəssisələrinin müvafiq elmi ad və dərəcəyə, yüksək elmi nüfuza malik rəhbər işçiləri həm də kafedra müdiri vəzifəsində işləyə bilərlər.

Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar və elmlər doktorları, dosent vəzifəsini tutmaq üçün müsabiqədə isə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər.

Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.

Müəllim və assistent vəzifələrinə müsabiqədə elmi-pedaqoji və ixtisası üzrə ən azı 1 il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər. Bu vəzifələrə eyni zamanda əyani aspiranturanı, assistentura – stajkeçməni müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş və elmi-tədqiqat işinə meyli olan mütəxəssislər (magistrlər), həmçinin stajor-müəllimlər təyinatla 3 ildən çox olmayan müddətə təyin edilə bilərlər. Həmin müddət bitdikdən sonra göstərilən vəzifələri bu əsasnaməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur.

1.5. Müvafiq elmi adı, dərəcəsi və iş stajı olan şəxslər ali təhsil müəssisəsində saathesabı və ya əvəzçiliklə pedaqoji işə müddətli əmək müqaviləsi əsasında rektorun əmri ilə götürürlər.

1.6. Dosent, baş müəllim və assistentlər fakültə Elmi Şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin Elmi Şurasında keçirilə bilər.

1.7. Kafedra müəyyən fakültənin strukturuna daxil olmadığı halda həmin kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün seçkilər ali məktəbin Elmi Şurasında keçirilir.

1.8. Hamilə və doğum dövründə, həmçinin 3 yaşa kimi körpə uşağı olan qadınların tutduğu vəzifəyə müsabiqə elan olunmur.

1.9. Müsabiqə haqqında bu əsasnaməyə uyğun olaraq dövrü mətbuatda və ya digər kütləvi informasiya vasitələrində elan verilir.

2. Professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları

- 2.1. Bütün hallarda professor-müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün Elmi Şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənir.
- 2.2. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir (nümunə 1).
- 2.3. Namizədin lehinə və əleyhinə münasibət bülletəndə müvafiq adın saxlanması, yaxud pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletəndə iki və daha çox namizədin ad və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır.
 - 2.4. Elmi Şura səsvermənin nəticəsini hesablamaq üçün səsvermədən əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası hər bir namizəd üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu Elmi Şura tərəfindən mövcud qayda üzrə təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir. Şuranın qərarı rektorun əmri ilə təsdiq olunur.
 - 2.5. Elmi Şura üzvlərinin ən azı 2/3-nin iştirak etdiyi iclas səlahiyyətli sayılır. Səsvermədə iştirak edən Şura üzvlərinin 50%-dən çoxunun səsini toplayan namizəd bu vəzifəyə seçilmiş sayılır.
 - 2.6. Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və Elmi Şura iclaslarında iştirak etmək hüququ vardır.
 - 2.7. Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə, müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunarsa, əvvəlki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər.
 - 2.8. Seçkilər müsabiqə elan olunan gündən ən azı 3 (üç) ay müddətində başa çatdırılmalıdır. Üzursüz səbəbə görə müsabiqənin vaxtında keçirilməməsində ali təhsil müəssisəsinin rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
 - 2.9. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən ən azı 15 gün keçənədək ali məktəbin rektoruna və ya təsisçiyə verilə bilər.
 - 2.10. Bu Əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər.

3. Müsabiqənin keçirilməsi qaydaları

- 3.1. Ali təhsil müəssisələrində müsabiqə bütün tədris ili müddətində elan edilə bilər.
- 3.2. Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan olunduğu gündən başlayaraq 30 gündür.
- 3.3. Müsabiqədə iştirak etmək istəyən şəxs rektorun adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
 - kadrların şəxsi qeydiyyat vərəqəsi;
 - tərcüməyi hal;
 - ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin surəti;
 - dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.Həmin ali təhsil müəssisələrində işçilərin şəxsi müsabiqədə iştirak etmək üçün yalnız rektorun adına ərizə, elmi əsərlərin, kəşf və ixtiraların siyahısını etməsi kifayətdir.

Müsabiqədə iştirak haqda ərizələrin qəbulundan imtina etmək yalnız namizədin müsabiqə üçün elanın şərtlərinə uyğun gəlmədiyi və ya ərizənin verilmə müddəti gözlənilmədiyi hallarda ola bilər.
- 3.4. Sənədlər əvvəlcə müvafiq kafedranın iclasında müzakirə olunur. Professor-müəllim heyəti üçün seçkilərdə bu iclası kafedra müdiri və ya onu əvəz edən şəxs aparır. Kafedra hər bir namizədin elmi-elmi-pedaqoji fəaliyyətini obyektiv surətdə qiymətləndirərək, müvafiq

qərar qəbul edir. Hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi ali məktəb (fakültə) Elmi Şurasına təqdim edilir. Müsabiqədə iştirak edən namizədlər kafedra iclasında iştirak edə, yaxud onun qərarı ilə tanış ola bilərlər.

3.5. Kafedra müdiri seçkilərdə kafedra iclasını fakültə dekanı (ümumi ali məktəb kafedralarında isə rektor və ya tədris işləri üzrə prorektor aparır.

3.6. Ali məktəb rektoru kadrlar şöbəsinin təqdimatına əsasən hər tədris ilinin əvvəlində (sentyabr ayının 15-dək) cari ildə səlahiyyət müddəti bitəcək seçkili vəzifələrin birinə seçki müddətinin qurtarmasına ən azı 1 ay qalmış bu haqda məlumat verir.

3.7. Yeni müddətə vəzifəni tutmaq üçün ərizə verməmiş və ya müsabiqədən keçməmiş şəxslər cari semestrin sonundan gec olmayaraq tutduqları vəzifədən rektor tərəfindən azad edilir və əmək kitabçasında aşağıdakı qeydiyyat aparılır: "Seçki müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilir. Bu halda kafedra müdirləri sonradan müsabiqədə iştirak etmək şərti ilə ən çoxu bir il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə müvafiq işlə təmin olunur.

3.8. Müstəqil iki və ya daha çox kafedra birləşdiriləndə, yaxud hər hansı kafedra müstəqil kafedralara bölünəndə buradakı professor-müəllim heyətinin seçkinin əvvəlki seçildikləri müddətdən tez keçirilməsinə icazə verilmir. Onların müddətləri kafedra birləşdirilənədək (yaxud ayrılanadək) keçirilmiş seçki günündən hesablanır.

Kafedraların birləşdirilməsi haqqında qərar qəbul edildikdə Elmi Şuranın həmin iclasında birləşdirilən kafedraların müdirləri arasında gizli səsvermə yolu ilə yeni müdir seçilir. Bu müdirin seçki müddəti kafedralar birləşdirilənədək həmin şəxs üçün keçirilmiş seçki günündən hesablanır.

Hər hansı kafedra müstəqil kafedralara ayrılanda yeni yaradılmış kafedraların birinə əvvəlki kafedra müdiri vəzifəsi müsabiqə yolu ilə tutulur.

Kafedranın adı dəyişdirildiyi halda kafedra müdiri və digər əməkdaşlar seçki müddəti qurtarana kimi öz vəzifələrini icra edirlər.

3.9. Əxlaqi qüsurlara, əmək intizamını pozduğuna, vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyinə və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa hallara görə tutduğu vəzifədə işləməyə layiq görülməyən kafedra müdiri və professor-müəllimlər rektorun əmri ilə qanunvericilikdə nəzərdə tutulan qaydada vəzifəsindən azad edilir. Bu zaman müvafiq kafedranın təqdimatı və onların seçildiyi Elmi Şuranın qərarı əsas götürülür.

Nümunə 1

_____ vəzifəsinə seçki

(vəzifə adı)

üzrə _____ Elmi Şurasının

ali təhsil müəssisəsinin (fakültəsinin adı)

_____ iclasında gizli səsvermə

(tarix, protokol nömrəsi)

BÜLLETENİ

Sıra No-si	
1.	
2.	

3.

Namizədə münasibət onun adı saxlamaq (lehinə) və ya üstündən xətt çəkməklə (əleyhinə) bildirir.